

**UOT 801.73****FƏXRƏDDİN EYLAZOV****XIX ƏSRDƏ YAZILMIŞ İKİ AZƏRBAYCAN TƏZKİRƏSİ HAQQINDA**

*XIX əsrda Azərbaycanda yazılın təzkirələr bir çox cəhətdən orta əsr mənbələrindən fərqlənirdi. Belə ki, bu təzkirələrin bir çoxu məhəlli xarakter daşılığından, adı yaşadığı qəzadan kənarda tanınmayan şairlər də orada öz əksini tapa bilirdi. Bu dövrədək tərtib olunan mənbələrdə Yaxın Şərqi müxtəlif xalqlarının nümayəndlərinə rast gəlirdikən, XIX əsrin ikinci yarısında yazılın bir çox təzkirələrdə, demək olar ki, ancaq Azərbaycan sənətkarları haqqında məlumat verilir və məhəlli xarakter daşıyır. Məhəlli xarakterli təzkirələrin bariz nümunəsi olan Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” və Azərbaycan təzkirəciliyi tarixinə öz yeniliyi ilə daxil olan Məhəmmədağa Müctəhidzadənin “Riyazül-aşiqin” təzkirəsi ədəbiyyat tarixçiliyimizin öyrənilməsində xüsusli əhəmiyyət kəsb edir. Bu təzkirənin yazılıması XIX əsr Azərbaycan, ədəbi mühiti ilə sıx bağlıdır.*

*Azərbaycan ədəbiyyatşunaslığının ilk nümunələri olan Təzkirələr klassik irlərin toplanması, yayılması və təbliği, ayri-ayrı yazıçılar haqqında müxtəlif xarakterli məlumatların qorunub saxlanması sahəsində qiymətləri mənbədir. Təzkirə Azərbaycan ədəbiyyatşunaslığının ən uzunmümlü və həm də ən kütləvi şəkillərindən biridir.*

*Məqalədə elmi-ədəbi janr olaraq təzkirənin XIX əsrda yaranması və formallaşması tarixini nəzərdən keçirmək, Azərbaycan təzkirəciliyini Yaxın və Orta şərq kontekstində öyrənmək, günümüzədək bu sahədə aparılmış müxtəlif tədqiqatlarda “Təzkireyi-Nəvvab”, “Riyazül-aşiqin” təzkirələrinin ədəbiyyat tariximiz üçün məzəyyətləri müəyyənləşdirilmişdir.*

**Açar sözlər:** Mətnşünaslıq, Naxçıvan, Təzkirə, Riyazül-aşiqin, Təzkireyi-Nəvvab, ədəbiyyat tarixi.

XX əsrin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi dəyişikliklər ədəbiyyat tarixçiliyimizdə də təsir göstərərək yeni meyarların və dəyərlərin üzə çıxmasına səbəb oldu. Ədəbiyyatşunaslığımız klassik irlərimizin öyrənilməsində milli kök və qaynaqlara söykənmək şansı qazandı. Bu qaynaqlardan ən mükəmməli təzkirələrdir. Keçmiş sovet rejimi dövründə ədəbiyyat tarixi kitablarında adı çəkilməklə kifayətlənilən və ikinci dərəcəli qaynaq rolunu oynayan, ehtiva etdiyi bilgilərə daha çox şübhə ilə yanaşılan təzkirələrin klassik irlərimizin öyrənilməsindəki rolu və əhəmiyyəti danılmazdır.

Yaxın və Orta Şərq ədəbiyyatşunaslığında klassik ədəbi-bədii irləri toplayıb saxlayaraq əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürən əsərlər coxdur. Bunlar təzkirə, hədiqə, dəhvə, səfinə, töhfə, cüng və fayat, sicil, məcmuə kimi adlar daşıyır.

Sayıdığımız bu adlar içərisində yalnız təzkirələr deyil, bu janrların hər biri ədəbi irləri tədqiqində elmi əhəmiyyətə malikdir. Yuxarıda adı çəkilən janrlar içərisində təzkirə ədəbiyyat tarixi və ədəbi tənqidin vəzifəsini daha çox yerinə yetirdiyinə görə bu gün ədəbiyyatşunaslığın tədqiqat obyektinə çevrilmişdir.

Sami Sam Mirzənin “Töhfəyi-Sami” əsəri ilə başlayan Azərbaycan təzkirəciliyi tarixində orijinallığı ilə seçilən təzkirələr quruluşuna və xarakterinə görə bir-birindən fərqlənir. Lakin bu əsərlərin hamısını birləşdirən ümumi bir məziyyət onlarda milli mənsubiyyətin qabarıq ifadəsidir. “Soydaşı Sam Mirzədən fərqli olaraq “Gülşənüş-şüəra” müəllifi Azərbaycan dilində yazılmış ədəbi əsərlərdən nümunə verməklə, artıq milli təzkirəcilik ənənəsinin başlanğıcını qoyur. Sadıq bəy Əfşar öz əsərində isə “Şairləri türk və tacik şairlərinə bölmə ki”, bu, ədibin yaşadığı dövrdə milli şürurun varlığından xəbər verir. “Atəşkədə”nin bir bölməsi ümumən Azərbaycana, onun coğrafi mövqeyinə, burada baş vermiş tarixi hadisələrə, onun şairlərinə həsr edilib. M.M.Nəvvabın təzkirəsi isə yalnız Azərbaycan şairlərini əhatə edən ilk

təzkirədir. Lütfi bəy Azərdən fərqli olaraq M.Ə.Tərbiyət "Azərbaycan" adını kitabın sərlövhəsinə çıxarmış, ümumən Azərbaycan ədəbiyyatı tarixi gedişini (klassik prosesi) və nümayəndələrinin yaradıcılığını (XX əsrədək) ətraflı işıqlandırma bilməsi [13, s. 8].

Təzkirələrin tədqiqi tarixi buradakı klassik irlərin aşdırılması ilə eyni vaxta düşür. Lakin təzkirəciliyin inkişaf tarixinin elmi şəkildə öyrənilməsinə 1960-cı illərdən başlanılmışdır. Günümüzdək bu sahədə müxtəlif tədqiqatlar aparılmış, “Məcməül-xəvas”, “Gülşənüş-şüra”, “Atəşkədə”, “Təzkireyi-Nəvvab”, “Riyazül-aşıqin” təzkirələrinin ədəbiyyat tariximiz üçün məziyyətləri və qiymətləri müəyyənləşdirilmişdir.

Azərbaycan ədəbiyyatı tarixçiliyində təzkirələrin ilk tədqiqatçısı kimi görkəmlı ədəbiyyatşunas Salman Mümtazı hesab edə bilərik. Salman Mümtazın “Azərbaycan ədəbiyyatı” silsiləsindən olan əsərlərinin yazılmasında əsas mənbələrdən biri kimi orta əsrlər və XIX əsr təzkirələri götürülmüşdür. Şairlərin həyat və yaradıcılığına həsr olunmuş əsərlərində müəllif ilk növbədə təzkirələrə müraciət edir. Salman Mümtaz özü də 1900-cü ildən başlayaraq iyirmi beş ildən artıq bir müddət ərzində apardığı tədqiqat işlərində əsas məxəzələrdən birinin “mürgənələr, güvələr ağızlarından, siçanlar və kəsəyənlər boğazlarından artıq qalmış cırıqmırıq yarpaqlar və darmadağın cünglər və bəyazların” olduğunu qeyd edir. Ədib öz məqalələrində bəzi təzkirələrə tənqidini yanaşır, onların ədəbiyyat tariximizi yaratmalarına geniş imkanları olduğu halda farsofil tendensiyaya uymaqla yanlış mövqə tutaraq millilikdən uzaqlaşış başqa xalqlara xidmət göstərmələrini ürək ağrısı ilə qarşılıyordı: “Əgər bizi doğru və düz yolumuzdan azdırıran yazıçıların hamısı əcnəbi millətlərdən olsa idilər, bəlkə də mən bir o qədər acımadım. Amma təəssüf olsun ki, Azərbaycan oğlu müvərrixlərimiz, ədiblərimiz, şairlərimiz də həmin o zehniyyətə qapılmış və o yabançı hislərin axıntsında özləri ilə bizi də baş aşağı axıdib getmişlər” [11, s. 31]. Salman Mümtaz təzkirələrin bəzi çatışmayan cəhətlərinə baxmayaraq onları araşdırmaqdan yorulmamış, bəzilərini əldə edə bilmədiyi üçün təəssüflənmiş, gələcək tədqiqatlar üçün bir sıra təzkirələrin adını yaddaş səhifələrinə qeyd etmişdir. AMEA M. Füzuli adına Əlyazmalar İnstututunun 24 nömrəli fondunda 414 sayılı saxlanma vahidi altında Salman Mümtazın bir səhifəlik təzkirə adlarını eks etdirən vərəq qorunur ki, bu da onun təzkirələrin tədqiqinə böyük maraq göstərməsini təsdiqləyir. Bu əlyazması ən qədim fars təzkirəsi olan “Lübəb-əl-əlbəb”dan başlayaraq, XX əsrin əvvəllərində tərtib olunmuş Azərbaycan müntəxəbatlarına qədər bir çox antoloji əsərləri əhatə edir [10, s. 79].

Ədəbiyyatşunas Əziz Mirəhmədov təzkirəni elmi-ədəbi əsər kimi qiymətləndirmiş, orta əsrlərin ədəbiyyatını öyrənmək üçün mühüm mənbə hesab etmişdir. Ə.Mirəhmədovun “Ədəbiyyatşunaslıq terminləri lügəti”ndə təzkirələr haqqında kifayət qədər bilgi verilməmiş, bu ədəbi növün daha çox mənfi cəhəti nəzərə çatdırılaraq qeyd olunmuşdur ki, “bu əsərlərə tənqidi yanaşmaq, bəzi müəlliflərin qeyri-obyektiv, mübalığəli, bir çox hallarda sinfi məqsədlə təhrif olunmuş iddialarına aldənmamaq lazımdır” [10, s. 168]. Ə.Mirəhmədovun fikrincə, təzkirələrdə biografik cəhət və sənətkarlıq məsələləri üstünlük təşkil edir.

Görkəmli alim Həmid Arasının XIX əsr təzkirələri haqqında mülahizələrinin yekunu olaraq yenə də bu janrın kəsir cəhətləri vurgulanmışdır. H.Arasıya görə, təzkirəçilərin əsərlərində bir sıra dolaşılıqlılar da vardır. Onlar bəzən ağızdan-ağıza eşitdikləri təhrif olunmuş məlumatları həqiqət kimi verirlər. Buna görə də istifadə edilən təzkirələrə mütləq tənqid etməyən, onlardan daha çox faktik materialları təsbit etmək işində istifadə etmək lazımdır [1, s. 6].

Azərbaycan ədəbiyyatşunaslığında təzkirələrin öyrənilməsi sahəsində görülən işlərdən birinci onların tərcümə və yaxud transfoneliterasiya olunaraq nəşr edilməsidir. Bu günə kimi

Azərbaycan təzkirələrindən Seyid Əzim Şirvaninin “Təzkirətüş-şüəra”, Məhəmmədəli Təbiyətin “Danişməndani-Azərbaycan”, Məhəmmədağa Müctəhidzadənin “Riyazül-aşıqin”, Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” (1998) əsərləri kiril əlifbası ilə nəşr olunmuşdur [9, s. 34].

Tam qətiyyətlə deyə bilərik ki, Azərbaycan ədəbiyyatşunaslığında təzkirələrin elmi dəyəri ilk dəfə akademik Kamal Talibzadənin “Azərbaycan ədəbi tənqidinin tarixi” əsərində verilmişdir. Görkəmli alim öz əsərində təzkirəni Azərbaycan ədəbi fikrinin üç istiqamətdən biri hesab edir və onun ədəbiyyat tarixçiliyimiz üçün əhəmiyyəti haqqında yazır: “Orta əsr ədəbi tənqidinin tarixi inkişafına güclü təsir göstərən mənbələrdən biri də təzkirədir. Təzkirə şərqdə ədəbiyyatşunaslığın ən kütləvi, yayılmış janrlarından olmuş və ədəbi fikrə çox zaman keçilən ədəbi yolun müasir oxunuşu baxımından təsir göstərmışdır” [12, s. 36]. K.Talibzadə haqlı olaraq orta əsrlər ədəbi fikrinin inkişaf mərhələlərinin XIX-XX əsrlərdə demokratik Azərbaycan ədəbiyyat tarixinin inkişafı üçün zəmin olması fikrini irəli sürmüştür [12, s. 35].

90-cı illərdən etibarən bu sahədə davam etdirilən tədqiqat daha sistemli bir şəkil almağa başlamışdır. Azadə Musayeva və Cavid Musayevin “Bağdadda yaranan Azərbaycan ədəbiyyatı” əsəri Əhdi Bağdadının “Gülşənüş-şüəra” təzkirəsində ətraflı bəhs etmişdir. Tahirə Nurəliyevanın “Azərbaycan ədəbiyyatının tədqiqində əlyazma kolleksiyalarının əhəmiyyəti” əsərində isə Bəhmən Mirzənin təzkirəsi ilə tanış oluruq [6, s. 64].

Təzkirələrin öyrənilməsi sahəsində dəyərli işlərdən birini də Vəcihə Feyzullayevanın Əhdi Bağdadi və onun “Gülşənüş-şüəra” təzkirəsi [2] məqaləsidir. Məqalədə Əhdi Bağdadının yaşadığı dövr və mühit təsvir olunmuş, təzkirəçinin şəxsiyyəti və dünyagörüşü eks olunmuş, “Gülşənüş-şüəra” təzkirəsinin əhatə etdiyi azərbaycanlı şairlər haqqında bilgiler verilmişdir. Müəllif Əhdi Bağdadının təzkirəsinin məziyyətlərindən danışdıqdan sonra bildirir ki, kiçik bir məqalə həcmində böyük çalışmasının cüzi bir hissəsini verməklə kifayatlənmişdir. Məqalənin yazılmışında əsas məqsəd XVI əsrə Bağdadda Azərbaycan ədəbi mühitini, ədəbi estetik fikrimizin əsas qaynaqlarından biri kimi Əhdi təzkirəsinin böyük əhəmiyyətini açıqlamaq olmuşdur [2, s. 89].

Azərbaycan təzkirəciliyinin təməyül tarixini izləmək və bu elmi-ədəbi janrın xüsusiyyətlərini öyrənmək baxımından Raqub Qasımovun “Məhəmməd ağa Müştəri” [5], Aytən Hacıyevanın “Riyazül-aşıqin” və “Təzkireyi-Nəvvab” təzkirələrinin müqayisəli təhlili [3] və s. məqalələr, Məntiqə Muradovanın “Sadiq bəy Sadiqinin həyat və yaradıcılığı”, Cənnət Nağıyevanın “Azərbaycanda Nəvai” əsərləri və Aljira Topalovanın “Ədəbiyyat tarixinin öyrənilməsində təzkirələrin rolu və Ağa Məhəmməd Müctəhidzadənin “Riyazül-aşıqin” təzkirəsi [14] monoqrafiyaları, Aytən Hacıyevanın “Mir Möhsün Nəvvabın ədəbi-bədii irsi” adlı namizədlik dissertasiyası da diqqətəlayiqdir.

XIX əsrə Azərbaycanda yazılın təzkirələr bir çox cəhətdən orta əsr mənbələrindən fərqlənirdi. Belə ki, bu təzkirələrin bir çoxu məhəlli xarakter daşıdığından, adı yaşadığı qəzadan kənardə tanınmayan şairlər də orada öz eksini tapa bilirdi. Məsələn, Nəvvabın öz təzkirəsinə daxil etdiyi səksəndən artıq şairin hamısı keçən əsrən Şuşa və onun ətraf kəndlərindəndir. Əlbəttə, bu şairlərin çoxunu Şuşadan kənardə tanıyan yox idi. Bu dövr təzkirələrinin xüsusi cəhətlərindən biri də xalq şeiri üslubunda yananları da əhatə etməsidir.

Bu dövrədək tərtib olunan mənbələrdə Yaxın Şərqi müxtəlif xalqlarının nümayəndələrinə rast gəliriksə, XIX əsrin ikinci yarısında yazılın bir çox təzkirələrdə, demək olar ki,ancaq Azərbaycan sənətkarları haqqında məlumat verilir [4, s. 79].

Məhəlli xarakterli təzkirələrin bariz nümunəsi olan “Təzkireyi-Nəvvab” nəinki Mir Möhsün Nəvvabın əsərləri içərisində, həmçinin ədəbiyyat tarixçiliyimizdə də xüsusi əhə-

miyyət kəsb edir. Bu təzkirənin yazılması XIX əsr Azərbaycan, ən əsas isə Şuşa ədəbi mühiti ilə sıx bağlı olub. Bu dövrədə Şuşa şəhərində iki ədəbi məclis – “Məclisi-üns” və “Məclisi-fəramuşan” fəaliyyət göstərirdi. Mir Möhsün Nəvvab da “Məclisi fəramuşan”a rəhbərlik etmişdir. Klassik ırsın araşdırılması, poeziya və ədəbi nümunələrin təhlili, başqa ədəbi məclis üzvləri ilə şeirləmə, bu şeirləmələrin nəticələrinin təhlili “Təzkireyi-Nəvvab” kimi bir əsərin meydana gəlməsinə səbəb olur. Mir Möhsün Nəvvab təzkirənin müqəddiməsində etiraf edir ki, bu əsəri yaxın dostlarının təhrikli ilə 1891-ci ildə yazmağa başlamış və 1892-ci ildə bitirdikdən sonra da üzərində işləmişdir. Bunu təzkirədə olan qeydlər və boş buraxılmış səhifələr də sübut edir [8].

Təzkirənin maraqlı, diqqətəlayiq cəhətləri çoxdur. Məsələn, bir çox şeirlərin nə münasibətlə yazılması o dövrün ədəbi prosesini izləmək, şairlərin həyat və yaradıcılığını ətraflı öyrənmək baxımından olduqca dəyərlidir. “Təzkireyi-Nəvvab”ın diqqətəlayiq cəhətlərindən biri də indiyədək təzkirələrin heç birində rast gəlmədiyimiz avtoqraf toplamaqdır. Təzkirəni yazarkən müəllif bir çox şairləri yanına dəvət etmiş və şeirlərini xatirə olaraq avtoqraf kimi həmin kitaba yazmışdır. Bu mümkün olmadıqda isə şairlərdən avtoqraf vərəqləri olaraq təzkirəsinə tikmişdir.

Azərbaycan təzkirəciliyi tarixinə öz yeniliyi ilə daxil olan əsərlərdən biri də Məhəmmədağa Müctəhidzadənin “Riyazül-aşıqin” təzkirəsidir [8]. 1912-ci ildə İstanbulda çap olunmuş “Riyazül-aşıqin” təzkirəsinin orijinal əsər və ya tərcümə olması barədə də fikir ayrılığı mövcuddur. Təzkirənin müqəddiməsində yazırırdı. “Riyazül-aşıqin” iki mövqeyə və bir bağçaya məqsun olundu. Bu ifadədən anlaşılır ki, təzkirə iki cild şəklində planlaşdırılmışdır.

Azərbaycan dilində yazılan “Riyazül-aşıqin” təzkirəsi də XIX əsr milli-məhəlli təzkirələr üçün xarakterik olan bir formada – iki hissədə yazılmışdır. Birinci hissədə təzkirə yazılkən artıq dünyasını dəyişmiş şairlər haqqında, ikinci hissədə isə müəllifin müasiri və həyatda olan ədiblər haqqında olan məlumatlar, onların əsərlərindən nümunələr verilmişdir. Əsərin müqəddiməsindən məlum olur ki, təzkirə İskəndər bəy Rüstəmbəyovun sifarişi ilə yazılmışdır. Əsər hicri qəməri 1325-ci ildə müəllif tərəfindən sona çatdırılmışdır. Bu barədə müəllif müqəddimədə məlumat verərək yazmışdır: “Qərəz, cu təmənnamın surəti mirati-zəmirimdə cilvəgər idi. Tainki hicrətin min üç yüz iyirmi beşində bir gün cənabi-səckar İskəndər bəy Rüstəmbəyov ki, cümleyi-əyani-vilayətdən və darayı-zəkavətü-mərifət idi və iqlimu danişü qiyasətdə vaqıəh İskəndərü-zəmanü zülməti-Qarabağ içərə abən cəddi Cün abi-həyat mənbəyi-cudü ehsan idilər hüzuruna müşəvvəf olub ayineyi-qəlbimdə müsəvvər olan müddəənə nian verib və əraiti-bəndəliyi yerinə yetirdim” [7].

Göründüyü kimi, Müctəhidzadənin Türkiyədə təhsil alması və əsərin İstanbulda nəşri onun qrammatik prinsiplərinə təsirsiz qalmamışdır.

Təzkirədə şairlərin sıralanması onların vəfat tarixləri üzrə olsa da, bu qaydaya hər zaman əməl olunmamışdır. Bu cür düzültüş əsas etibarilə 1255-ci ildən sonraya aiddir. Təzkirələrdə bu uygunsuzluğun səbəbi isə şairlərin bioqrafiyasında ölüm tarixlərinin göstərilməsi ilə bağlı olur [26, s. 60].

“Riyazül-aşıqin” təzkirəsinin ən yadda qalan cəhəti isə Azərbaycan təzkirə ənənəciliyində ilk dəfə olaraq şairlərin avtoqraflarının verilməsidir.

Araşdırımlar AMEA Naxçıvan Böləməsi Əlyazmalar Fondunda mühafizə olunan Müştəri Müctəhidzadə Qarabağının “Riyazul-aşıqin” və Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” təzkirələrinin üzərində aparılmışdır. Məqsəd müxtəlif müəlliflər tərəfindən tərtib olunan bu təzkirələrin xüsusiyyətlərini aşkara çıxarmaq, onların səciyyəvi elmi məziyyətlərini

müəyyənləşdirmək və Azərbaycan ədəbiyyatı tarixinin izlənilməsi və yazılımasındakı əhəmiyyətini dəyərləndirməkdir.

Araşdırma mənşədə gəlinən qənaətlər budur ki, bu təzkirələr məhəlli xarakter daşıdığından adı yaşadığı regiondan kənarda tanınmayan şairlər də orada öz əksini tapa bilmışdır. Digər təzkirələrdə Yaxın Şərqi müxtəlif xalqlarının nümayəndələri haqqında məlumatlara rast gəliriksə, XIX əsrin ikinci yarısında yazılan həmin təzkirələrdə, demək olar ki, ancaq Azərbaycan sənətkarları haqqında məlumat verilir.

Tədqiqata cəlb olunan təzkirələrin bir böyük elmi əhəmiyyəti də bundan ibarətdir ki, onlarda təqdim olunan şeir və nəşr nümunələri həm Azərbaycan ədəbi dilinin müəyyən inkişaf mərhələsini, həm də bəzi dialekt və şivələrinin özünəməxsus xüsusiyyətlərini araşdırmaq üçün zəngin material verir.

## ƏDƏBİYYAT

1. Araslı H. XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi. Bakı: ADU-nun nəşri, 1956, 327 s.
2. Feyzullayeva V. "Gülşəni-Şüəra" təzkirəsi // Ədəbiyyat məcmuəsi, XVI c., Bakı, 1999, s. 121-124.
3. Hacıyeva A. "Riyazül-aşiqin" və "Təzkireyi-Nəvvab" təzkirələrinin müqayisəli təhlili. Tədqiqlər (elmi məcmuə). Bakı, 1999.
4. Qarayev N. "Təzkireyi-ziyayı" və "Təzkireyi-Nəvvab" haqqında bəzi qeydlər // Azərbaycan əlyazması xəzinəsi. IV c., Bakı: Elm, 1976, s. 53-60.
5. Qasımov R. Məhəmməd ağa Müştəri // "Ulduz" jur., Bakı, 1988, № 8, s. 93-95.
6. Qəhrəmanlı N. Milli ədəbiyyat tarixçiliyi: genezis, inkişaf, dövrləşdirmə problemləri. Bakı: Qartal, 1997, 196 s.
7. Müstəhidzadə M.Q. Riyazül Aşiqin, 1328 h.ş., İstanbul, 278 s., AMEA Naxçıvan Böləməsi, Əlyazmalar Fondu, şifr: B 85/165.
8. Mir Möhsün N. Təzkireyi Nəvvab, Bakı, 1913, 248 s., AMEA Naxçıvan Böləməsi, Əlyazmalar Fondu, şifr: B 86/166.
9. Məmmədova M. Orta əsrlər təzkirəsi // Bakı: Elm və həyat, 1974, № 12, s. 34-41.
10. Mırəhmədov Ə. Ədəbiyyatşunaslıq terminləri lügəti. Bakı: Maarif, 1978.
11. Mümtaz S. Azərbaycan ədəbiyyatı qaynaqları. Bakı: Yəziçi, 1986, 446 s.
12. Talibzadə K.A. Azərbaycan ədəbi tənqidinin tarixi. 1800-1920-ci illər. Bakı, Maarif, 1984.
13. Tərbiyət M. Danişməndani-Azərbaycan. Bakı: Azərnəşr, 1987, 434 s.
14. Topalova A. Ədəbiyyat tarixinin öyrənilməsində təzkirələrin rolü və Ağa Məhəmməd Müctəhidzadənin "Riyazül-aşiqin" təzkirəsi (namizədlik dissertasiyası). Bakı: Elm, 2001, 310 s.

*AMEA Naxçıvan Böləməsi  
E-mail:eylazov.f@gmail.com*

**Fakhraddin Eylazov**

## ABOUT TWO AZERBAIJAN TAZKIRAS WRITTEN IN XIX CENTURY

Tazkiras written in the 19th century, in Azerbaijan differed in many aspects from medieval sources. As many of these tazkiras were of a local character, the poets who were not known beyond the district which they lived in were also able to find their reflection there. Though we have encountered representatives of various peoples of the Middle East in the sources compiled up to that time, many of the tazkiras of the second half of the 19th century are only informative about Azerbaijani artists and of local character. An outstanding example of local tazkiras is Mir Mohsen Nawab's "Tazkireyi-Navwab" and the "Riyazul-ashigin" by Mohammedaga Mujtahidzadeh which is a contribution to the history of Azerbaijan's tazkira history with its novelty are of great

importance in the study of our literature history. The writing of this tazkira is closely connected with 19th century Azerbaijan literary environment.

The Tazkiras, the first examples of Azerbaijani literary criticism, are valuable sources in the collection, dissemination and promotion of classical heritage, and the preservation of various types of information about individual writers. The tazkira is one of the longest and most popular forms of Azerbaijani literary criticism.

The article provides an overview of the history of the 19th-century origins and formation of tazkira as a scientific and literary genre, the study of the Azerbaijani tazkira in the context of the Middle East, and accomplishment and value of “Tazkireyi-nevabab”, “Riyazul ashigin” for our literature history.

**Keywords:** *textual criticism, Nakhchivan, Tazkira, Riyazul-azhigin, Tazkireyi-Navwab, Literature History.*

**Фахреддин Эйлазов**

## О ДВУХ АЗЕРБАЙДЖАНСКИХ ТЕЗКИРЕ, НАПИСАННЫХ В XIX ВЕКЕ

Написанные в Азербайджане в XIX веке тезкире во многом отличались от средневековых источников. Так, многие из этих тезкире носили локальный характер, поэты, не признанные за пределами их уездов, могли найти там свое отражение. Если до этого времени в составленных источниках мы сталкивались с представителями различных народов Ближнего Востока, то во многих тезкире, написанных во второй половине XIX века дается информация только об азербайджанских мастерах, и они тоже носят локальный характер. Являющийся ярким примером локальных тезкире, тезкире Мохсун Навваба “Тазкирейи-Навваб” и вошедший в историю азербайджанской тезкире с новшествами, тезкире Мухаммедага Муджатахидзаде «Рийазюл-ашигин», имеют особое значение в изучении истории нашей литературы. Написание этой тезкире тесно связано с азербайджанской литературной средой XIX века.

Тезкире-первые образцы азербайджанского литературоведения, являются ценными источниками в области сбора, распространения и пропаганды классического наследия, защиты и хранения информации об отдельных писателях. Это одна из самых продолжительных и самых массовых форм литературоведения Азербайджана.

В статье описывается история создания и формирования тезкире в XIX веке как научно-литературного жанра, изучается азербайджанско тезкире в контексте Ближнего и Среднего Востока. В различных исследованиях, проведенных до настоящего времени в этой области, было определено значение и достоинства литературных произведений “Тазкирейи-Навваб” и “Рийазюл-ашигин” в истории нашей литературы.

**Ключевые слова:** *Текстоведение, Нахчыван, Тезкире, Рийазюл-ашигин, Тазкирейи-Навваб, история литературы.*

(Filologiya üzrə elmlər doktoru Fərman Xəlilov tərəfindən təqdim edilmişdir)

**Daxilolma tarixi:**

**İlkin variant 19.12.2019**

**Son variant 10.01.2020**